

"Su həyat deməkdir,  
təmiz su sağlam  
həyat deməkdir"

*İlham Əliyev*

# BÜLLETEN

Nö 01 (29) • Yanvar 2015-ci il

www.azersu.az

Qaynar xətt - 955

## Bütün şəhərlərimiz Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcək



2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir **səh. 4,5**

**"İçməli su layihələri  
bizim üçün hazırda  
infrastruktur layihələri  
arasında prioritetdir"**



**səh. 2,3**

**"20 yanvar -  
Ümumxalq hüzn  
günü" münasibətilə anım  
mərasimi keçirilmişdir**



**səh. 9**

**Abonent məlumatlarının  
dəyişdirilməsi ilə bağlı  
elektron xidmət  
istifadəyə verilmişdir**



**səh. 10**

# “İcməli su layihələri bizim üçün hazırda

**Prezident İlham Əliyev: “Əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq”**



**Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.**

Iclasda çıxış edən Prezident İlham Əliyev 2014-cü ildə ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını bildirmişdir. Qeyd olunmuşdur ki, qeyri-neft sektorunda yüksək ar-

tim tempi son illər ərzində görülən işlərin bariz nümunəsidir. Bu sektor gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını çoxşaxəli inkişaf etdirməyə və iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyə imkan yaradacaqdır. Ötən il inflasiyanın 1,4 faiz olduğu halda, əhalinin pul gəlirlərinin 4,8 faiz artması insanların rıfahının yaxşılaşmasına müsbət təsir göstərmişdir.

Dövlət başçısı bildirmişdir ki, bu il ərzində ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuş, bunun da 16 milyard dolları daxili sərmayələrdir.

Manatın məzənnəsi sabitliyini qorumuş, valyuta ehtiyatları 50 milyard dolları keçmişdir. 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi yaradılmış, yeni iş yerləri açılmış, Azərbaycanın yer səthini müşahidə edən ikinci peyki orbitə buraxılmışdır: “2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünən miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templrinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni, biz dönyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir.

2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2014-cü ildə əldə olunan sosial-iqtisadi nəticələr və qarşıda duran vəzifələr barədə məruzə etmişlər.

Yekun çıxışında Prezident İlham Əliyev neftin qiymətinin aşağı düşdüyü dövrə 2015-ci ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə etmişdir. Bildirmişdir ki, düşünülmüş iqtisadi siyaset, saxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birləşmə 2015-ci ilin də xalqımız üçün uğurlu olacağına töminat verir. Dövlət başçısı manatın məzənnəsinin sabit olduğunu xatırladaraq qeyd etmişdir ki, milli valyutanın sabitliyinin qorunması uğurlu iqtisadi siyaset olaraq əhalinin sosial rıfah halının yaxşılaşdırılmasına xidmət edir:

# “infrastruktur layihələri arasında prioritetdir”



*“Manatın məzənnəsi bir çox məsələlərin həlli üçün bizi imkanlar yaradır. İlk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafı xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalar dan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerdə qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünkü indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar”.*

Dövlət başçısı demişdir ki, sahibkarlığa güzəştli şərtlərlə kreditlərin verilmə-

si davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır. İqtisadi və sosial əhəmiyyəti ilə seçilən layihələrin icrasının davam etdiriləcəyini deyən dövlət başçısı hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı tapşırıqların icrası, 2015-ci ildə böyük metallurgiya kompleksinin tikintisi, dövlət investisiyalarının dayanıqlı inkişafaya yönəldilməsi, eko-loji məsələlərin həlli, nəqliyyat layihələrinin icrasının davam etdirilməsi ilə bağlı fikirlərini bildirmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırıldığı, hava nəqliyyatı və gəmiçilik sahəsində də uğurlu layihələrin icra olunduğu deyən Prezident İlham Əliyev ötən il “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasını tarixi hadisə adlandırmış, bu layihənin icrasının ölkəmizin inkişafında mühüm mərhələ olacağını diqqətə çatdırılmışdır.

İclasda 43 şəhər və rayon

mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələrinin uğurla icra etdirildiyi bildirilmişdir. Dövlət başçısı içməli su layihələrinin prioritet olduğunu vurğulamış, bu sahədə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır: **“İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu ilin əvvəlində və keçən ilin sonunda bu istiqamətə Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılmışdır. Bu il ən azı 300 artezian quysusu qazılacaq və ən azı 50 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılacaq. Yəni, bu məqsədlərə həm dövlət bütçəsindən, eyni zamanda, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir. İçməli su layihələrinin bir çoxu artıq icra edilib. Ancaq prioritetlər var və biz dövlət investisiyalarını dayanıqlı inkişaf-**

**yönülməliyik”.**

Ekologiya ilə bağlı məsələlərin də prioritet olduğunu vurgulayan dövlət başçısı bir neçə aydan sonra Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin başa çatacağını, bu layihənin nümunə olacağını qeyd etmişdir.

Dövlət başçısı Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitesinin fəal işlədiyini bildirmiş və əlavə etmişdir ki, bu, sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların ölkəmizlə, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından mühüm fürsətdir.

İclasın sonunda Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. “Hər halda biz Azərbaycanda öz əsimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq” deyə dövlət başçısı vurğulamışdır.

**"AZƏRBAYCAN RESPUBLİKASI REGIONLARININ  
2014-2018-Cİ İLLƏRDƏ SOSIAL-İQTİSADI İNKİŞAFI DÖVLƏT PROGRAMI" NİN  
İCRASININ BİRİNCİ İLİNİN YEKUNLARINA HƏSR OLUNMUS KONFRANS**

BAKİ, 27 YANVAR 2015-Cİ İL



## Bütün şəhərlərimiz Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcək

*2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.*

**Yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir. Prezident İlham Əliyev konfransda iştirak etmişdir.**

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət programlarının icrasına həsr olunmuş sərgi təşkil olunmuşdur. Sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sferalarında əldə edilən uğurlardan bəhs edilib. Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilmişdir. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünür ki, müvafiq dövrə regionların sosial iqtisadi inkişafını nəzərdə tutulan programların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib. 2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib.

Konfransda çıxış edən Prezident İlham Əliyev dedi ki, regionların sosial-iq-

tisadi inkişafına dair üçüncü dövlət programının qəbulundan 1 il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq Azərbaycanda sabitliyin və inkişafın hökm sürdüyüünü deyən dövlət başçısı bu amilin əsasında iqtidarla xalq arasında olan birliyin dayandığını diqqətə çatdırıdı. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət programı da uğurla icra olunacaq və nəticədə əvvəller olduğu kimi, bütün ölkə üzrə investisiya programlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq.

Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqlarının olduğunu deyən Prezident İlham Əliyev bunu statistik rəqəmlərlə əsaslandırdı. Prezident İlham Əliyev dedi ki, son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsindədir. Bununla-

yanaşı, dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb, Davos İqtisadi Forumu Azərbaycanı inkişaf göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Dövlət başçısı onu da vurğuladı ki, həzirdə dünyanın inkişaf etmiş ölkələrinin xarici yardımardan bəhrələndiyi bir vaxtda Azərbaycan bütün uğurlara öz imkanları hesabına, təkbaşına çatıb.

İqtisadi gücün siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqlarımızı qorumağa imkan yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın aciz durumundan danişdı. Kriminal rejimin rəhbərlik etdiyi bu ölkənin öz çirkin və işgalçılıq siyasetindən əl çəkmədiyi təqdirdə onun müstəmləkə durumunun da-ha da dərinləşəcəyini diqqətə çatdırıdı.

Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, indi ölkədə orta aylıq əmək haqqı 565 dollar, orta pensiya 221 dollarıdır. Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, o cümlədən 30 gənclər mərkəzi yaradılmışdır. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınmış, fərdi yaşayış evləri tikilmiş, 210 min məcburi köçkünen yeni evlərə köçürülmüşdür. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənmişdir.

Ölkəmizdə tarixi, mədəni və dini abidələrin bərpa olunduğunu deyən Prezident İlham Əliyev qeyd etmişdir ki, bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalı və hər bir gənc bu ruhda tərbiyə almmalıdır. Bu illər ərzində paytaxtda və bölgələrdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən dövlət başçısı bildirmişdir ki, son 11 ildə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikilmişdir, ölkədə 64 min müəssisə yaradılmışdır. İndi bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilmiş, 340 körpü-tunel tikilmiş, bölgelərdə 4-ü beynəlxalq olmaqla 6 aeroport inşa olunmuşdur.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi nəhəng enerji və neqliyyat layihələrinin ölkəmizin gücünü daha da artırdığını bildirmişdir. Son illərdə ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilmişdir. Bu infrastruktur layihələrinin arasında əlbəttə, içməli su layihələri prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir: **"Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxslən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir. Çünkü Azərbaycanın daxili su mənbələri məhduddur. Bizim əsas mənbələrimiz xaricdə formalolaşan çaylardır. Ona görə bu çayların sularından səmərəli şəkildə istifadə etmək, orada sutəmizləyici qurğuların tikintisi, eyni za-**

**manda, daxili mənbələrin aşkarlanması prosesi gedirdi. Oğuz-Qəbələ-Bakı su kəmərini tikilmişdir. Bu da simvolik xarakter daşıyır.**

**Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsait su kəmərinin tikintisinə qoyulmuşdur. Bax, bizim siyasetimiz bundan ibarətdir. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Yəni, onlar surəf sosial xarakter daşıyan layihələrdir. Əgər elektrikla, yolların tikintisi ilə bağlı görülən müxtəlif işlər nəticəsində o vəsait uzun müddətdən sonra qayıdacaqsə, su təsərrüfatına qoyulan vəsait qayıtmayaçaq. Su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə fasılısız içməli su ilə təmrnə olunanların xüsusi çökisi 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi".**

Dövlət başçısı qeyd etmişdir ki, infrastruktur layihələrinin icrası davam etdiriləcək. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Azərsu" ASC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, Ekologiya və Təbii Sərvətlər Nəzirliyi tərəfindən layihələr icra edilir. Çaylar boyunca yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğular quraşdırılır. Artezian quyularının qazılması bu il davam etdiriləcək. Bu məqsədlə də Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Cari ildə 300-dən çox artezian quyusu qazılacaqdır və bu sahə daim diqqət mərkəzində olacaqdır.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd

Əhmədzadə, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov (ətraflı səhifə 6-7-də) son bir il ərzində görülən işlər barədə məruzə etmişlər.

Yekun çıxışında Prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makroiqtisadi sabitliyin qorunub saxlanmasıın zəruri olduğunu diqqətə çatdırılmışdır. Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını deyən dövlət başçısı görülən işlər zamanı israfçılığa yol verilməməsinin vacibliyini vurgulamış, investisiya programına ancaq prioritət məsələlərin salındığını qeyd etmişdir. Dövlət başçısı bu il məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisinin, zəruri infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcəyini diqqətə çatdırılmışdır. Bununla yanaşı, Prezident İlham Əliyev vurgulamışdır ki, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstəyin göstərilməsi də prioritet sahələr sırasındadır. Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, həmçinin, istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçutunun aparılması ilə bağlı tapşırıqlarını vermişdir. Prezident İlham Əliyev ekoloji vəziyyət və turizmin inkişafından danışmış, korrupsiya və rüşvetxorluğa qarşı mübarizədə əldə olunan uğurları qeyd etmiş, vətəndaş-məmur münasibətləri məsələsində də Azərbaycanın nümunəvi ölkə olmasının vacibliyinə diqqət çəkmişdir.

Sonda Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifade etmişdir.



# "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışı

**- Möhtərəm cənab Prezident.**

**Hörmətli konfrans iştirakçıları.**

Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur. Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strateyiyyası regionların dinamik inkişafını sürətləndirmiş, bölgələri əhatə edən bütün layihələr Azərbaycan vətəndaşlarının həyat şəraitinin yüksəldilməsinə xidmət etmişdir.

2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət programlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir və hazırda icra olunan Dövlət Programı çərçivəsində işlər davam etdirilir. Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunmuş, artıq 12 şəhərdə işlər yekunlaşmış, digər 28 şəhərdə isə davam etdirilir.

Görülülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunmuşdur ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Möhtərəm Prezident, xüsuslu vurğulamaq istəyirəm ki, memarı ulu öndərimiz

Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan vermişdir. Belə ki, bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi Aran və Muğan bölgəsinə yönəldilmişdir. Bundan əvvəlki programın icrası dövründə Şirvan-Muğan qrup su kəməri tikilmiş və Kür sutəmizləyici qurğularının potensialından istifadə etmeklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilmişdir. Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin 121 kəndə də suyun verilməsi nəzərdə tutulmuşdur.

2014-cü ildə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olmuşdur. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılmışdır. Cənab Prezident, Sizin iştirakınızla ötən ilin dekabr ayında Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmiş, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilmişdir. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənil-



məsine imkan verəcəkdir.

Bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı mühüm işlər görülmüşdür. Bu məqsədlə Dövlət Programı çərçivəsində Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, şəhərin əsas küçə və prospektlərinin tikinti işləri qısa müddədə yekunlaşmışdır.

Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər başa çatdırılacaqdır. Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcəkdir.

2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılmış, 4900 mənzildə smart saygac quşaqdırılmış və şəhər sakinlə-

ri fasıləsiz su ilə təmin olunmuşlar.

Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "Açıq Kommunal İnfrastruktur" layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilmişdir. Layihəyə uyğun olaraq həzirdə Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 kilometr su və kanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilmiş, 170 yaşayış binasının daxili kommunikaşa xətləri və məhəllədaxili şəbəkələri yenilənmiş, 7000 abonent smart saygacla təmin olunmuşdur.

Gəncə şəhərinin digər su mənbəyi - Qızılıqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi yekunlaşmış, şəhərə suyun verilməsinə hazırlıq görülür.

Ötən il bölgənin suvarma və içməli suya olan tələbatının ödənilməsindən müstəsnə əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhəri, Şəmkir və Samux rayonlarının etibarlı içməli su

mənbəyi yaradılmışdır. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşmışdır. Dövlət Programına uyğun olaraq su-təmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə layihələndirmə işləri davam etdirilir.

Ötən il Asiya İnkışaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərdə su şəbəkəsinin tikintisi başa çatdırılmış, Ağdaş şəhərində isə bu işlər 70 faiz icra olunmuşdur. Artıq hər üç şəhərin sakinləri yeni mənbələrin suyundan istifadə edir. Bununla yanaşı, Göyçay şəhərində kanalizasiya şəbəkəsinin 97, Beyləqan şəhərində 92, Ağdaş şəhərində isə 70 faizinin tikintisi başa çatdırılmışdır.

2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu - İslami İnkışaf Bankı ilə layihənin icrasına başlanılmışdır. "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya" layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchii-

zatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilmişdir. 2015-ci ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılaçaqdır.

Qeyd etmək istəyirəm ki, rayon mərkəzləri və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilmişdir. Digər şəhərlərdə isə onların layihələndirilməsi və tikintisi davam etdirilir.

Dövlət Programında içmeli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası nəzərdə tutulmuşdur. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsa-

fədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqara-qoyunlu kəndlərinin içmeli su problemi öz həllini tapmışdır. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazi-lərə su xətləri çəkilmişdir. Hesabat dövründə Balakən, Zaqqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də işlər görülmüş, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşmışdır.

Dövlət Programı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilmişdir.

Cənab Prezident, Dövlət Programının icrasının birinci ilində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfin-dən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50

min ədəd smart saygac qu-raşdırılmışdır. Qeyd etmək istəyirəm ki, Dövlət proqramlarında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasılısız su alanların xüsusi çöküsü 7,5 faiz artaraq 62,5 faizə çatdırılmışdır.

### Möhtərəm cənab Prezident!

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı "İnfrastruktur layihəleri, ilk növbədə, içmeli su ilə bağlı olan layihələr icra ediləcək" fikriniz, Azərbaycan vətəndaşına, onun sağlamlığına və həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyiniz qayğı ilə yanaşı, həm də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin kollektivinin üzərinə ciddi məsuliyyət qoymuşdur. Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içmeli su təminatının yaxşılaşdırılması və verilmiş tapşırıqların həlli üçün kollektivimiz dəha əzmələ çalışacaqdır.

**Diqqətinizə görə təşəkkür edirəm.**



# Xirdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə kredit sazişi təsdiqlənmişdir



Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Səudiyyə İnkışaf Fondu arasında Xirdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə" Kredit Sazişinin təsdiq edilməsi

haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləmişdir.

Azərbaycan Respublikası və Səudiyyə İnkışaf Fondu arasında Xirdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən

qurulması layihəsi üzrə kredit sazişi 3 iyul 2014-cü il tarixdə Bakı şəhərində imzalanmışdır. Sazişə əsasən, Səudiyyə İnkışaf Fondu "Xirdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi" layihəsinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq. Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.

"Xirdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi" layihəsi 2035-ci ilədək perspektiv inkışaf nəzərə alınmaqla 190 mindən artıq sakinin dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanmışdır. Layihə çərçivəsində Xirdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədi ilə müxtəlif diametrlı polietilen və polad borularla 178,5 km uzunluğunda su şəbəkəsi yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək smart-kart saygacalar quraşdırılacaqdır.

## 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılacaq

*Prezident İlham Əliyevin sərəncamına əsasən, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması üçün 5 milyon manat ayrılmışdır*

Prezident İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalamışdır.

Sərəncamda ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyi qeyd olunmuşdur. 2007-2014-cü illərdə 20 rayonun 272 yaş-

yış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, daha 48 yaşayış məntəqəsində belə qurğuların quraşdırılması işləri aparılır. Bununla da icra edilməkdə olan layihələr hesabına 320 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmaqla, keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 500 mini ötəcək.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətinin görülən tədbirləri davam etdirmək məqsədi ilə Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrinin istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qax, Sabirabad,

Şəki, Ucar və Zaqatala rayonlarının 40 mindən çox əhalisi olan 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2015-ci il dövlət bütçəsində nezərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5,0 (beş) milyon manat ayrılmışdır.

Yanvarın 16-da “20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anim mərasimi keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatırası bir dəqiqəlik sükkütlə yad edilmişdir.

Tədbirdə çıxış edən “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov bildirmişdir ki, 1990-ci ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 25 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülümiş, 600-dən çox insan yaralanmışdır.

Həmin illerdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarəti mövqə nümayiş etdirmişdir: “Ulu öndər xüsusi nəzarət altında olmasına və hayatı üçün təhlükələrə baxmayaraq hadisələrdən dərhal sonra Azərbaycanın Moskva-dakı daimi nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirmişdir. Ümummilli lider faciəni törədənləri, Mixail Qorbaçov başda olmaqla imperiya rəhbərliyini kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etmişdir. Bununla da ulu öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdir”.

Qeyd olunmuşdur ki, ümummilli liderin 1993-cü ildə



## “20 yanvar - Ümumxalq hüzn günü” münasibətilə anim mərasimi keçirilmişdir

yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapmış, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilmişdir. 20 Yanvar faciəsi qurbanlarının əziz xatırəsinə həmişə uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin aile üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyaset Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Anım mərasimində su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov,

Kamil Həzrətquliyev və Hüseyn Quliyevin yaralandığı xatırlanmışdır.

Tədbirə dəvət olunmuş **tarix elmləri doktoru, professor Vəkil Həsənov** Sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi mərkəli siyaseti tarixi faktlarla əsaslandırmış, 20 yanvar tarixini xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndirmiştir: “**20 Yanvar hadisələri böyük bir geosiyası prosesin başlangıcı oldu. Bu bəşəri cinayətin törədilməsi SSRİ kimi bir imperiyanın çökəmisi reallaşdı. Bu qanlı hadisə sovet imperiyasının qəddar siyasetini təsdiq etməklə yanaşı, xalqımızın azadlıq əzmini, müstəqillik və**

*dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi”.*

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov, 20 Yanvar əlili Hüseyn Quliyev, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər. Tədbirdə qeyd olunmuşdur ki, 1990-ci ilin 20 yanварında Azərbaycan xalqına qarşı həyata keçirilmiş qətller insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.



**"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçulara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir.**

"Elektron hökumət" portalı haqqında Əsasnamənin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından, həmçinin "Elektron hökumət" portalına qoşulmali olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron

## Abonent məlumatlarının dəyişdirilməsi ilə bağlı elektron xidmət istifadəyə verilmişdir

nin dəyişdirilməsi" elektron xidmətindən mülkiyyət hüquqları və abonentin şəxsi məlumatlarında dəyişiklik olduqda istifadə edilir. Məsələn, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və yaxud abunəcinin şəxsi məlumatları (ad, soyad və s.) ilə bağlı dəyişiklik olduqda mülkiyyətçi məlumatların dəyişdirilməsi üçün lazımı sənədləri təqdim edərək elektron formada müraciət edə bilər.

Qeyd edək ki, indiyədək abonent adının dəyişdirilməsi üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər ki, bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müş-




xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər" in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2014-cü il tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə "Azərsu" ASC tərəfindən zəruri işlər aparılıraq "Abonent məlumatlarının dəyişdirilməsi" elektron xidmətinin göstərilməsinə başlanılmışdır.

"Abonent məlumatları-

hədə olunurdu. Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra abonent məlumatlarını www.azersu.az saytında vasitəsilə elektron müraciət edərək dəyişdirə biləcəklər. Hazırda bu xidmətin www.e-gov.az portalına integrasiyası istiqamətində işlər davam etdirilir.

Xidmətdən istifadə etmək üçün sistemə abonent kodu daxil edilir və bu zaman ekranда abonent məlumatları düzgün cavablan-



matları səhifəsi açılır. Burada abonentin adı, soyadı, atasının adı, yaşayış obyektinin adı, ailə tərkibi, şəxsiyyət vəsiqəsinin PİN kodu, göstərilən xidmətin adı (icməli su və kanalizasiya xidməti) və abonentin borcu barədə məlumatlar yerləşdirilmişdir.

Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi müvafiq məlumatı seçməli və tələb olunan prosedurları yerinə yetirməlidir. Eyni zamanda şəxsiyyət vəsiqəsinin, əmlakın mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədin, ailə tərkibi haqqında arayışın surətləri (skan olunmuş) və əlaqə vasitələri sistemə daxil edilməlidir. (Bu barədə daha ətraflı www.azersu.az saytının "elektron xidmətlər" bölməsinin "Abonent məlumatlarının dəyişdirilməsi" alt bölməsində verilmişdir).

Elektron xidmətdən istifadə edənlər xidmətin reqlamentində göstərilən tələblərə əməl etməli və müraciət formasındaki məlumatları düzgün cavablan-

dirmalıdır. Sistemin yüklenmə ehtimalı nəzərə alınaraq bir mənbədən elektron məlumatın göndərilməsinin müddəti 1-5 dəqiqə müəyyənləşdirilmişdir. Ümumilikdə abonent məlumatlarının dəyişdirilməsi əməliyyatı "online" müraciət qeydiyyata alındığı gündən 3 (üç) iş günü ərzində həyata keçirilir və bu xidmət ödənişsizdir.

Müraciət abunəcinin elektron poçtuna məlumat verməklə cavablandırılır. Odur ki, müraciətdə göstərilən elektron poçt (e-mail) ünvanı doğru və aktiv istifadə olmalıdır.

Qeyd edək ki, abonent məlumatlarının dəyişdirilməsi ilə yanaşı, hazırda "Azərsu" ASC tərəfindən daha 3 növdə elektron xidmət tətbiq olunur. İstehlakçılar içməli su və kanalizasiya xidmətlərinə görə borcları internet vasitəsilə öyrənə, internet və ödəmə terminalları vasitəsilə ödəniş edə bilər, həmçinin ödəmə terminalları vasitəsilə smart kartların yüklənməsini həyata keçirə bilərlər.



## 2014-cü ildə 142 min ədəd smart-kart tipli su saygacı quraşdırılmışdır

*İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə öz ödənişli (smart-kart tipli) su saygaclarının quraşdırılması istiqamətində işlər 2014-cü ildə intensiv qaydada davam etdirilmişdir.*

İl ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də, regionlarda 142 min ədəd smart-kart tipli su saygacı quraşdırılmışdır. Quraşdırılmış saygacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür. Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 92 min ədəd, regionlarda isə 50 min ədəd smart-kart saygacı quraşdırılmışdır. Respublikanın şəhər

və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart saygacalarla temin olunur.

Ümumilikdə smart-kart saygacının tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart saygacının sayı 352 minə çatmışdır. Smart-kart saygacının quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. Indiyə qədər quraşdırılmış saygacın 320 min ədədi əhali, 32 min ədədi isə qeyri-



əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli saygacalar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunmuşdur.

Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart say-

gacların quraşdırılması davam etdirilir.

2014-cü ildə magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazi-lərin hüdudlarında 75 ədəd elektromaqnit fləns tipli KROHNE su saygacını quraşdırılaraq istismara verilmişdir.

## “Azərsu” ASC-nin xidmət göstərdiyi abunəçilərin sayı 8,5 faiz artmışdır

2014-cü ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin xidmət göstərdiyi abunəçilərin sayı 104 min və ya 8,5 faiz artmışdır. 01 yanvar 2015-ci il tarixinə olan məlumatə görə, ölkə üzrə 1309401 abunəci su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınmışdır. İstehlakçının 1255831-i və ya 96 faizini əhali, 53570-i və ya 4 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abu-

nəçilərinin sayı 91 min və ya 7,8 faiz, qeyri-əhali qrupu

abunəçilərinin sayı isə 13 min və ya 31 faiz artmışdır.



Il ərzində abunəci sayıda artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş vermişdir.

01 yanvar 2015-ci il tarixinə olan məlumatə görə, su təchizatı xidməti göstərilən abunəçilərin 750 mini saygac-la təmin olunmuşdur.

Hazırda əhali qrupu üzrə saygaclaşma səviyyəsi 56 faiz, qeyri-əhali qrupu üzrə isə 77 faiz təşkil edir.

*Yanvarın 25-də məşhur azərbaycanlı milyonçu, məsenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, I Bakı su kəmərinin ("Şollar") çəkilişində müstəsna xidmətləri ilə su təsərrüfatı tarixinə düşmüş Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 192 ili tamam oldu. H.Z.Tağıyev 25 yanvar 1823-cü ildə Bakının İçərişəhər adlanan qədim hissəsində yoxsul başmaqçı ailəsində anadan olmuşdur.*



10 yaşında anasını itirən Zeynalabdin bənnə yanında ustə köməkçisi işinə düzəlir. 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlayan Zeynalabdin 20 yaşında ev tikintisilə və daş yonmaqla məşgul olur. İcarəyə götürdüyü torpaq sahəsində neftin çıxmazı nəticəsində neftxudaya çevrilir. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət kerosin zavoduvardı və ardınca "Q.Z.A.Taqiev" adlı şirkət qurmuşdur.

1859-cu ildə Şamaxı zəlzələsindən sonra qəza mərkəzinin Bakıya köçürülməsi ilə şəhər sürətlə inkişaf etməyə başlayır. Neft sənayesinin sürətlə inkişafı, əhali artımı ilə Bakıda içmeli su qılığının artıq özünü kəskin şəkildə göstərir. 1865-ci ilə qədər Bakıda üç quyu-kəmər sistemi həm əhalini, həm də dəniz körpüsü və gəmiləri içməli su ilə təmin edirdi. Lakin bütün bunlar içməli su qılığının qarşısını almaq iqtidarında deyildi.

1879-cu ildə neft milyonçusu, şəhər dumasının üzvü H.Z.Tağıyevin təklifi ilə su

kəmərləri komisiyası yaradıldı və Bakı su ilə təmin etmək məqsədilə su mənbələrinin axtarışına 1000 rubl vəsait ayrıldı. Bakının su təchizati məsələlərinin həllində yerli şəraite yaxşı bələd olan və əhali arasında böyük nüfuzlu malik Hacı Zeynalabdin Tağıyev də yaxından iştirak edirdi. Avrope ölkələrinə səfərlərindən Tağıyev texniki və mədəni aləmdə baş

verən yeniliklərlə, Almaniya və Fransanın su və kanalizasiya qurğuları sistemi ilə yaxından tanış olmuşdu. O, Bakı Şəhər Dumasına Avropanın ən yaxşı hidravlik-mühəndisi sayılan ser Vilyam Harleyn Lindleyin Bakıya dəvət olunmasını təklif etmişdir.

Lindley Bakıya gələn kimi vaxt itirmədən geoloq və mühəndislərin tədqiqat işlərinin nəticələri ilə tanış olur və onun diqqətini Şahdağ, Qusar yaylası və Qusar çayının yatağı cəlb edir. Lakin Şəhər Duması vəsait çatışmazlığını əsas gətirdiyindən bu təklif qəbul olunmur. Bu zaman Tağıyev

lazımı işlərin görülməsi üçün öz təbirincə desək, "kasib şəhər idarəsinə" 25 min rubl kredit təklif edir. Hacının bu təklifi Bakının gələcək su təminatında həlledici rol oynayır.

Kəmərin inşaat işləri ilə Bakı Şəhər İdarəsi nəzdində təsis edilmiş su kəmərinin inşası şöbəsi və su kəmərləri icraçı komissiyası məşğul olurdu. H.Z.Tağıyev də komissiyanın üzvü idi. Şəhər rəhbərliyi Bakı su kəmərinin çəkilişi üçün 23,5 min rubl məbləğində dövlət istiqraz vərəqələrinin buraxılması üçün

və 1917-ci ilin martında ilk su şəhərə çatır.

O vaxtlar həmin su xətti Rusiyada ən uzun su kəməri idi və gücü sutkada 3 milyon vedrə təşkil edirdi. 1917-ci il dənə fasıləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla saniyədə 1200-1300 litr su verir.

Tağıyev fəaliyyətini təkcə neft sənayesi ilə məhdudlaşdırılmamışdır. O, dəyirman sahibi, fabrikant, böyük balıq sənayecisi olmaqla yanaşı xeyriyyəçilik fəaliyyəti ilə də



hökumət qarşısında vəsatət qaldırır və 6 oktyabr 1909-cu ildə Çar II Nikolay məbləği 27 milyon rubla qədər artıraraq bu vəsatəti təmin edir. Bütün çətinliklərə baxmayaraq kəmərin tikintisi başa çatdırılır



məşğul olurdu.

"Anası savadsız olan xalq kordur" deyən H.Z.Tağıyevin maarifçilik, məsenatlı fəaliyyətinin zirvəsi Bakıda rus-müsəlman qadın məktəbinin açılması idi. Bu təhsil ocağı tərixə "Tağıyevin Qız Məktəbi" kimi daxil olub.

Azərbaycanda Sovet hakimiyyəti qurulması Hacının da həyatına təsir edir. Sovet hökuməti H.Z.Tağıyevin bütün şəxsi mülkünü müsadirə edir, ona yaşayış yeri seçmək hüququ verilir. Hacı Mərdəkan-dakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır. H.Z.Tağıyev 1924-cü ilin sentyabrın 1-də vəfat etmişdir.

# Böyük xeyriyyəçi